

**AZƏRBAYCAN  
RESPUBLİKASININ  
MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN  
İPOTEKA FONDU**

**Maliyyə hesabatları və auditorların rəyi**  
31 dekabr 2007-ci il tarixində başa çatmış il üçün

# AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

## MÜNDƏRİCAT

	Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜÇÜN RƏHBƏRLİYİN MƏSULİYYƏTİ BARƏSİNDE BƏYANAT	1
MALİYYƏ HESABATLARI ÜZRƏ MÜSTƏQİL AUDİTORUN HESABATI	2-3
31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜÇÜN MALİYYƏ HESABATLARI:	
Mənfəət və zərər hesabatı	4
Balans hesabatı	5
Kapitalda baş verən dəyişikliklər hesabatı	6
Pul vəsaitlərinin hərəkəti hesabatı	7
Maliyyə hesabatları üzrə qeydlər	8-21

## **31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜÇÜN RƏHBƏRLİYİN MƏSULİYYƏTİ BARƏSİNDE BƏYANAT**

Aşağıdakı bəyanat, müstəqil auditorların hesabatında auditorların məsuliyyəti dairəsinə dair 2-ci səhifədə verilmiş şortlər ilə bərabər oxunmalıdır, və Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun («Fond») maliyyə hesabları ilə əlaqədar rəhbərlik və müstəqil auditorlar arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədini daşıyır.

Fondun 31 dekabr 2007-ci il tarixdə başa çatmış il üçün maliyyə durumunu, fəaliyyətinin nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda baş verən dəyişiklikləri Beynəlxalq Mühəsibat Uçotu Standartlarına («BMUS») müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə Rəhbərlik məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənara çıxmaların açılması və maliyyə hesabatlarında izah edilməsi şərti ilə, BMUS-nın tətbiq olunduğunu bəyan etmək; və
- Əgər yaxın gələcəkdə Fond işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimilik prinsipləri əsasında hazırlanmaq üçün məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Fond daxilində səmərəli daxili nəzarət sisteminin tərtib, tətbiq edilməsi və istifadəsinin təmin olunması;
- Fondun maliyyə hesabatlarının BMHS-a uyğun olaraq düzgün hazırlanmasına və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil olunması;
- Mühəsibat uçotunu Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühəsibat uçotu standartlarına müvafiq qaydada aparmaq;
- Mümkün imkanlardan istifadə edərək Fondun aktivlərinin mühafizə edilməsini təşkil etmək; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarını müəyyən etmək və qarşısını almaq üçün məsuliyyət daşıyır.

31 dekabr 2007-ci il tarixdə başa çatmış il üçün maliyyə hesabatları Fondun Rəhbərliyi tərəfindən 30 iyul 2008-ci il tarixdə təsdiq edilmişdir.

Rəhbərlik adından

  
Faiq Kazimov  
İcraçı Direktor

30 iyul 2008-ci il

  
Tərlan Nuriyeva  
Baş Mühəsib

30 iyul 2008-ci il



BAKER TILLY  
AZERBAIJAN LLC

Caspian Plaza, 10th floor  
44 Jafar Jabbarli Street  
AZ 1065  
Baku  
Azerbaijan  
Tel: +994 (12) 436 80 65  
+994 (12) 436 80 66  
Fax: +994 (12) 436 80 67

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fonduun Rəhbərliyinə:

### *Maliyyə hesabatları haqqında hesabat*

Biz Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fonduun ("Fond") 31 dekabr 2007-ci il tarixinə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət-zorar hesabatı, kapitalda baş verən dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

### *Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti*

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılardır: maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya yanlışlıqdan qaynaqlanan əhəmiyyətli kənarlaşmaların qarşısını almaq məqsədilə daxili nəzarət sisteminin işlənilərə hazırlanması, qurulması və möhkəmləndirilməsi; müvafiq mühəsibat siyasetinin seçilməsi və tətbiq edilməsi; mövcud şərtlər altında məqbul mühəsibat təxminlərinin irəli sürülməsi.

### *Auditorun məsuliyyəti*

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışiq. Həmin standartların tələbinə görə, biz etik tələblərə emal etməli və auditi elə şəkildə planlaşdırımalı və aparmalıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də firildaqcılıq və ya səhvələr nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilərə hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasetinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyimizi bildirmək üçün kifayət qədər və münasib əsas verir.

*Rəy*

Bizim rəyimizdə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Fondun 31 dekabr 2007-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

*Baker Tilly Azerbaijan*

30 iyul 2008-ci il  
Bakı, Azərbaycan Respublikası

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNĐƏ  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MƏNFIƏT VƏ ZƏRƏR HESABATI  
31 DEKABR 2007-Cİ İL TARİXİNĐƏ BAŞA ÇATMIŞ İL ÜÇÜN**  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2007-ci il tarixində başa çatmış il	31 dekabr 2006-ci il tarixində başa çatmış il
İpoteka kreditləri üzrə faiz	4	636,406	14,468
Dövlət istiqrazları üzrə diskontlaşdırılmış faiz	4	<u>560,745</u>	<u>587,162</u>
<b>Faiz gəliri</b>		<b><u>1,197,151</u></b>	<b><u>601,630</u></b>
Əmək haqqı və işçilərə digər ödəniş və müavinətlər	7	(435,102)	(189,830)
Köhnəlmə və amortizasiya	12,13	(49,003)	(14,267)
Haqq və komissiya xərcləri	6	(13,814)	(71,499)
Digər əməliyyat xərcləri	7	(326,593)	(83,235)
<b>Cəmi əməliyyat xərcləri</b>		<b><u>(824,512)</u></b>	<b><u>(358,831)</u></b>
Digər xərclər	8	(18,125)	-
Digər gəlirlər		1,761	260
AMB-dan rəsmi qaydada ayrılan vəsaitlər	9	-	42,570
AMB-dan rəsmi qaydada ayrılan vəsaitlərin amortizasiyası	9	<u>12,861</u>	-
<b>Xalis digər (xərclər) /gəlirlər</b>		<b><u>(3,503)</u></b>	<b><u>42,830</u></b>
<b>Hökumət ayırmalarından qabaq xalis gəlir</b>		<b><u>369,136</u></b>	<b><u>285,629</u></b>
Dövlət büdcəsindən ayırmalar	9	<u>20,000,000</u>	<u>26,000,000</u>
<b>Cəmi dövlət ayırmaları</b>		<b><u>20,000,000</u></b>	<b><u>26,000,000</u></b>
<b>Dövlət ayırmalarından sonra xalis mənfəət</b>		<b><u>20,369,136</u></b>	<b><u>26,285,629</u></b>

Rəhbərlik adından

Fəxri Kazimov  
İeraçı Direktor

30 iyul 2008-ci il

8-21-ci səhifələrində verilmiş qeydlər maliyyə hesablarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rayı 2-ci və 3-cü səhifələrində verilir.

Təranə Nuriyeva  
Baş Mühasib

30 iyul 2008-ci il

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**BALANS HESABATI**

**31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN**  
*(Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2007-ci il tarixində başa çatmış il	31 dekabr 2006-ci il tarixində başa çatmış il
<b>AKTİVLƏR:</b>			
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentləri	10	682,493	24,914
Xəzinədarlıq tərəfindən buraxılmış borc kağızları		-	24,941,488
İpoteka kreditləri	11	45,622,250	1,253,009
Bina və avadanlıqlar	12	384,091	121,220
Qeyri-maddi aktivlər	13	37,184	6,244
Digər aktivlər	14	47,138	62,529
<b>CƏMİ AKTİVLƏR</b>		<b>46,773,156</b>	<b>26,409,404</b>
<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			
<b>ÖHDƏLİKLƏR:</b>			
Gələcək dövrün gəliri	9	63,509	76,370
Digər öhdəliklər	15	54,538	47,369
Ödənilməli vergilər	16	344	36
Cəmi öhdəliklər		118,391	123,775
<b>KAPİTAL:</b>			
Dövlət bütçəsinə ayırmaların cəmi hesablanmış məbləği		46,000,000	26,000,000
Diger bölüşdürülməmiş mənfəət		654,765	285,629
Cəmi kapital		46,654,765	26,285,629
<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		<b>46,773,156</b>	<b>26,409,404</b>

**Rəhbərlik adından**

Fəxri Kazimov  
İcraçı Direktor

30 iyul 2008-ci il

8-21-ci səhifələrində verilmiş qeydlər maliyyə hesablarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrində verilir.

Təranə Nuriyeva  
Baş Mühasib

30 iyul 2008-ci il

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**KAPİTALDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR HESABATI  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN  
(Azərbaycan Manatı ilə)**

	<b>Qeydlər</b>	<b>Dövlət bütçəsinə ayırmaların hesablanmış məbləği</b>	<b>Digər bölüşdürülməmiş mənfəət</b>	<b>Cəmi kapital</b>
<b>31 dekabr 2005-ci il</b>				
Dövlət bütçəsindən ayırmalar Ayırmalardan əvvəl xalis mənfəət	9	26,000,000 -	285,629	26,000,000 285,629
<b>31 dekabr 2006-ci il</b>		<b>26,000,000</b>	<b>285,629</b>	<b>26,285,629</b>
Dövlət bütçəsindən ayırmalar Ayırmalardan əvvəl xalis mənfəət	9	20,000,000 -	369,136	20,000,000 369,136
<b>31 dekabr 2007-ci il</b>		<b>46,000,000</b>	<b>654,765</b>	<b>46,654,765</b>

Rəhbərlik adından

Fəxri Kazimov  
İcraçı Direktor

Təranə Nuriyeva  
Baş Mühasib

30 iyul 2008-ci il

30 iyul 2008-ci il

8-21-ci səhifələrində verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi  
2-ci və 3-cü səhifələrində verilir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN**  
*(Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2007-ci il tarixində başa çatmış il	31 dekabr 2006-ci il tarixində başa çatmış il
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Alınmış faiz	570,599	12,753	
Alınmış diskontlaşdırılmış faiz	7,097,800	207,664	
İpoteka kreditlərinin yenidən maliyyəlaşdırılması	(44,603,092)	(1,251,039)	
Ödənilmiş haqlar və komisyon xərclər	(13,814)	(71,499)	
Ödənilmiş əmək haqqı və sosial ayırmalar	(439,239)	(150,689)	
Digər ödənilmiş əməliyyat xərcləri	(202,541)	(58,977)	
Əməliyyat fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	<u>(37,590,287)</u>	<u>(1,311,787)</u>	
<b>INVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Əmlak, qurğu və avadanlıqların alınması	(274,670)	(158,225)	
Qeyri-maddi material aktivlərin alınması üçün xərclər	-	(36,387)	
Qiymətli kağızların alınması /satışı/	18,522,536	(24,557,728)	
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin xalis mədaxili/ (məxarici)	<u>18,247,866</u>	<u>(24,752,340)</u>	
<b>MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Dövlət bütçəsindən ayırmalar	20,000,000	26,000,000	
AMB-dan ayırmalar	-	89,040	
Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin xalis mədaxili/ (məxarici)	20,000,000	26,089,040	
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTİ ÜZRƏ XALIS (AZALMA)/ARTMA	657,579	24,914	
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	9	<u>24,914</u>	-
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	9	<u>682,493</u>	<u>24,914</u>

Rəhbərlik adından

  
Fəxri Kazimov  
İcraçı Direktor

30 iyul 2008-ci il

8-21-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi  
2-ci və 3-cü səhifələrdən verilir.

  
Təranə Nuriyeva  
Baş Mühasib

30 iyul 2008-ci il

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN

### 1. GİRİŞ

#### Təşkilat və onun əsas fəaliyyəti

Azərbaycan Respublikasının Milli Bankı ("AMB") nəzdində Azərbaycan İpoteka Fondu Azərbaycan Respublikası Prezidentinin 299 sayılı 16 sentyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" fərmanına müvafiq olaraq yaradılmışdır. Prezidentin 339 sayılı 22 dekabr 2005-ci il tarixli fərmani ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə təsdiq edilmişdir.

Fondun əsas məqsədi Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə, uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.

Fond özü ipoteka kreditlərini təqdim etmir. İpoteka kreditləri AMB tərəfindən təsdiq edilmiş siyahıya əsasən kommersiya bankları vasitəsi ilə təqdim olunur.

#### Hüquqi ünvan və fəaliyyət yeri

Fondun hüquqi ünvanı Rəşid Behbudov küçəsi 32, AZ1014, Bakı, Azərbaycan Respublikasında yerləşir.

Fondun fəaliyyəti Q. Quliyev küçəsi 8, AZ1010, Azərbaycan Respublikası ünvanından həyata keçirilir.

### 2. HESABATLARIN ƏSASI

#### Mühasibat uçotunun əsas prinsipləri

Fondun maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən təsdiq edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) və Maliyyə Hesabatlarının Təfsiri üzrə Beynəlxalq Komitə (MTBK) tərəfindən təqdim edilmiş təfsir qaydalarına müvafiq qaydada tərtib edilmişdir.

Digər qayda müəyyən olunmadığı halda, qeyd olunan maliyyə hesabatları Azərbaycan Manatında ("AZN") hazırlanmışdır. Müəyyən maliyyə instrumentlərinin ədalətli dəyərinin ölçülməsi istisna olmaqla, maliyyə hesabatları başa çatmış müddət üçün faktiki xərclər əsasında hesabat qaydasına müvafiq olaraq tərtib olunmuşdur. Fəaliyyətin Azərbaycan Respublikasında aparılması səbəbindən, Fondun əmaliyyatlarının uçotu Azərbaycan Manatında aparılır. Fond mühasibat uçotunu Azərbaycan Respublikasında qəbul edilmiş qanunlara uyğun aparır. Bu maliyyə hesabatları qanunvericilik əsasında aparılan mühasibat uçotuna müvafiq qaydada tərtib olunmuşdur və BMHS tələblərinə uyğunlaşdırılmışdır. Bu dəyişikliklər sırasına baş əqdərin iqtisadi mahiyyətini əks etdirmək üçün yenidən təsnifatlaşdırılmalar da daxildir, o cümlədən müvafiq maliyyə hesabatlarının bəndləri üzrə müəyyən aktiv və passivlərin, gəlir və xərclərin yenidən təsnifatlaşdırılması.

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

### Əsas ehtimallar

BMHS əsasında maliyyə hesabatlarının tərtib olunması rəhbərlikdən hesabatlarda qeyd edilmiş məbləğlərə təsir göstərən ehtimal və proqnozları tələb edir. Belə ehtimal və proqnozlar maliyyə hesabatlarının tarixi üçün Fondun rəhbərliyinin istifadəsində olan məlumatə əsaslanır. Bu səbəbdən, faktiki rəqəmlər həmin ehtimal və proqnozlardan fərqlənə bilər. Xüsusi ilə həssas proqnozlar sırasına yüklü edilə bilən itkilər üçün ehtiyatlar və maliyyə instrumentlarının ədalətli dəyəri aid olur.

Rezident banklara yenidən maliyyələşdirilən kreditlər amortizasiya edilmiş dəyər çıxılsın öhdəliklərin yerinə yetirilməməsi halları üçün ehtiyatlar əsasında hesablanır. Öhdəliklərin yerinə yetirilməməsi üçün ayırmaların hesablanması xeyli dərəcədə mülahizənin istifadəsini tələb edir. Fond tərəfindən öhdəliklərin yerinə yetirilməməsi halları üzrə ayırmaların proqnozlaşdırılması rəhbərliyin mülahizəsinə əsasən Fondun kredit portfeli ilə əlaqədar itkilərin kompensasiya olunmasına kifayət edən balans göstəricilərinə nail olmaq məqsədi ilə aparılır. Öhdəliklərin yerinə yetirilməməsi hallarının aid olduğu kreditlər üzrə ayırmaların hesablanması aktivin silinməsi ehtimalına və həmin silinmənin törədəcəyi təxminni itkilərə əsaslanır. Bu qararlar rəhbərlik tərəfindən istifadə olunan mülahizə ilə dəstəklənir.

Fond tərəfindən kreditlər üzrə ehtiyat ayırmalarına aid olan mühasibat uçotu qeydləri aşağıda qeyd edilmiş əsərbələrdən proqnozların qeyri-müəyyənliliyinin mənbələri hesab olunur: (i) nəzərə alaraq ki, gələcək müddətlər üçün öhdəliklərin yerinə yetirilməsi üzrə ödənişlərin məbləği və öhdəliklərin yerinə yetirilməməsi hallarının aid olduğu kreditlər üzrə itkilərin qiymətləndirilməsi bir vaxtdan digərəna xeyli fərqli ola bilər, və (ii) Fondun təxmin etdiyi və ehtiyat ayırmalarında nəzərə alınan təxminini itkilərlə ilə Fondun ehtiyat ayırmaları sərf etməli olduğu faktiki itkilər xeyli fərqlənə bilər ki, bu fərqli kəskin olduğu halda, gəlir barəsində hesabata və balansa köklü təsir göstərə bilər. Fondun proqnozlaşdırılan itkilər barəsində ehtimalları keçmişdəki fəaliyyətin nəticələrinə, keçmişdə müştərilər tərəfindən öhdəliklərin yerinə yetirilməsinə, son kredit portfelinin keyfiyyətinə və ümumi iqtisadi duruma əsaslanır və bunlar mütləq olaraq gələcək itkilərə işarə etmir.

### 3. MÜHASİBAT UÇOTU QAYDALARININ ƏSAS ŞƏRTLƏRİ

#### Əsas hesabat və qiymətləndirmə şərtləri

Fond tərəfindən maliyyə aktivləri və passivləri Fond instrument üzrə müqavilə öhdəliyinə tərəf olarkən balansa daxil edilir. Standart şəkildə maliyyə aktivləri və passivlərinin alqı - satqısı ödəniş tarixi üçün uqot prinsipi əsasında hesaba alınır. Sonradan əqd tarixi ilə ödəniş tarixi arasında olan müddət ərzində ədalətli dəyər üzrə qiymətləndiriləcək instrumentlərin standart şəkildə alqı - satqısı satın alınmış instrumentlərə şamil edilən qaydada hesaba alınır.

Maliyyə aktivləri və passivləri ilk növbədə ədalətli dəyər və ədalətli dəyər ilə olmayan maliyyə aktivləri və ya maliyyə passivləri münasibətdə maliyyə aktivləri və ya maliyyə passivinin satın alınması və ya buraxılması ilə bağlı olan əqd xərcləri üzrə mənfəət yaxud zərər nəzərə alınmaqla hesaba alınır. Həmin bəndlərin gələcəkdə yenidən qiymətləndirilməsinə aid olan mühasibat uçotu qaydaları aşağıda verilmiş müvafiq mühasibat uçotu qaydalarına əsasən aparılır.

#### Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri məlum olan nağd vəsaitlər ilə dərhal köçürülmə bilən bəndləri təşkil edir və onların dəyəri üzrə dəyişikliklər riski kiçikdir. Məhdud mahiyyətli vəsaitlərə aid olan məbləğlər pul vəsaitləri və onların ekvivalenti kateqoriyasına daxil olmur. Pul vəsaitləri və onların ekvivalenti amortizasiya edilmiş dəyər ilə uçota alınır.

#### Xəzinədarlıq tərəfindən buraxılan borc kağızları

Bir qayda olaraq bu qiymətli kağızlar bir il və ya daha az müddət üçün buraxılır. Onlar diskont ilə tanınır, onlara faiz hesablanmır və nominal dərəcə üzrə hesabatlarda tanınır. Onlar satınalma qiyməti ilə uçota alınır və sonradan amortizasiya edilmiş dəyər əsasında uçota alınır.

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

### İpoteka kreditləri

İpoteka kreditləri qeyri-törəmə aktivlərdir və qəti olaraq müəyyən edilmiş və ya hansısa şərtlər əsasında müəyyən edilə biləcək ödənişləri daşıyırlar, və maliyyə aktivlərinin digər kateqoriyaları üzrə təsnifatlaşdırılanlar istisna olmaqla, aktiv bazara çıxarılmırlar. Onlar belə halda yaranır ki, Fond adları rəsmi siyahıda olan kredit təşkilatları tərəfindən daşınmaz əmlakın alınması məqsədi ilə son borc alanlara təqdim edilmiş ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsini aparsın. Fond tərəfindən təqdim edilən kreditlər ilk mərhələdə ədalətli dəyər üstəgəl müvafiq əqd xərcləri üzrə uçota alınırlar. Təqdim edilən ödənişin ədalətli dəyəri kreditin ədalətli dəyərinə bərabər olmazsa, misal üçün, kredit bazarda mövcud olan faiz dərəcələrindən az olan dərəcələr ilə təqdim olunarsa, təqdim edilmiş ödənişin ədalətli dəyəri ilə kreditin ədalətli dəyəri arasında olan fərq kreditin ilk uçotu zamanı zərər kimi qəbul olunur və həmin zərərin mahiyyətinə əsasən gəlir haqqında hesabatda qeyd olunur. Sonradan, kreditlər faktiki faiz dərəcəsi metodu ilə amortizasiya edilmiş dəyər əsasında uçotta saxlanılır. İpoteka kreditlərinin uçotu zamanı öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olan itkiłar üçün hər hansı ayırmalar nəzərə alınır.

### Amortizasiya edilmiş dəyər ilə uçota alınan maliyyə aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranan zərər

Fond maliyyə aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərəri o halda uçota alır ki, maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair ədalətli sübutlar olsun. Həmin zərər balans dəyəri ilə gələcək dövrlərin pul gəlirinin cari dəyəri, o cümlədən zəmanət və təminatlardan alınma bilən məbləğlər, arasında olan fərq kimi qiymətləndirilir, və amortizasiya edilmiş dəyər ilə uçota alınan maliyyə aktivləri üzrə maliyyə aktivinin əvvəlki real faiz dərəcəsi ilə diskontlaşdırılır. Sonrakı dövrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərərin məbləği azalarsa və azalmamı ədalətli surətdə zərərin uçota alınmasından sonra müddətə aid etmək mümkün olarsa, əvvəlki dövrün zərər üzrə uçotuna yenidən baxılır. Qalıq dəyəri ilə uçota alınan maliyyə aktivləri üçün, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərər maliyyə aktivinin balans dəyəri ilə gələcək dövrlərin pul gəlirinin cari dəyəri arasında olan fərq kimi qiymətləndirilir və ona bənzər maliyyə aktivi üzrə gəlinin hazırkı bazar dərəcəsi ilə diskontlaşdırılır. Belə zərərlərə yenidən baxılmır.

Öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsi riskli aktivlərin təhlilinə əsaslanır, və rəhbərliyin mülahizəsinə əsasən, zərəri kompensasiya etmək üçün tələb olunan məbləği əks etdirir. Ayırmalar özlündə əhəmiyyətli olan maliyyə aktivlərinin riskli aktivləri üzrə fərdi qiymətləndirmə, özlündə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün isə fərdi və ya macmu qiymətləndirmə əsasında müəyyənləşdirilir.

Öhdəliklərin yerinə yetirilməməsindən yaranan zərərdə dəyişiklik mənfiətə aid edilir və öhdəliklərin yerinə yetirilməməsindən yaranan ümumi zərər balansda aktivlərdən çıxılır. Öhdəliklərin yerinə yetirilməməsindən zərərin yaranması barəsində qərarə gəlmək üçün Fondun ədalətli sübut hesab etdikləri amillər siyahısına borclunun və ya eminentin likvidliyi, iflasa uğraması, biznes və maliyyə riskləri, bənzər maliyyə aktivləri üzrə dəyişikliklərin səviyyəsi və baş xətləri, ölkədaxili və yerli iqtisadi mühit və şərait, və təminat və zəmanətlərin ədalətli dəyəri daildir. Bu və digər amillər ayrı-ayrılıqda və ya birlikdə maliyyə aktivi və ya maliyyə aktivləri macrusu üzrə öhdəliklərin yerinə yetirilməməsindən zərərin yaranmasına dair kifayət qədər məntiqli sübutu təqdim edir.

Amortizasiya edilmiş dəyər əsaslı maliyyə aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsinə aid olan zərərlər Fond tərəfində ayırmalar vasitəsi ilə, qalıq dəyəri ilə qiymətləndirilən maliyyə aktivləri üçün isə öhdəliklərin yerinə yetirilməməsinə aid olan zərərlər birbaşa silinmə ilə uçota alınırlar. Qeyd olunmalıdır ki, zərərin hesablanması zamanı mülahizə istifadə olunur. Baxmayaraq ki, bəzi dövrlər üçün Fondun zərəri əsas etibarı ilə öhdəliklərin yerinə yetirilməməsinə aid olan zərərlər üzrə ayırmalar uyğun gelə bilər, müvafiq riskli aktivlər üçün zərər kompensasiya etmək üçün həmin ayırmaların adekvat olması barəsində qərarı rəhbərlik özünü mülahizəsinə əsasən verir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**Bina, avadanlıq və qeyri-maddi aktivlər**

Bina, avadanlıq və qeyri-maddi aktivlər hesablanmış köhnəlmə və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində qəbul edilmiş hər hansı itkilər çıxıldığdan sonra qalan ilkin dəyər əsasında uçota alınır. Köhnəlmə bina, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyəri ilə hesaba alınır və aktivlərin istismar müddəti ərzindən onların silinməsi üçün istifadə olunur. Köhnəlmə aşağıda qeyd olunan illik faizlər üzrə proporsional qaydada hesablanır:

**İllərin sayı**

Kompüter və avadanlıqlar	4
Mebel və qurğular	4-5
Nəqliyyat vasitələri	5
Qeyri-maddi aktivlər	3-10

Bina, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyəri hər bir balans tarixində təhlil olunur və onların kompensasiya edilə bilən məbləğdən artıq məbləğ ilə uçota alınır – alınmaması müəyyən olunur, və balans dəyəri həmin təxmin olunan kompensasiya edilə bilən məbləğdən artıq olduqda, aktiv onun kompensasiya edilən məbləğinə qədər silinir.

**Vergilər**

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, AMB və onun funksional təşkilatları vergilərdən azaddır və müvafiq olaraq Fond mənfaət vergisi üzrə hər hansı aktiv və ya passivləri qəbul etmir. Azərbaycanın vergi qanunvericiliyinin müddəələri bəzi hallarda ziddiyət təşkil edir və bir neçə yolda təfsir oluna bilər, bu da, Azərbaycanın vergi orqanlarına imkan verir ki, həmin müddəələrlər özlərinin mövqeyinə əsasən qərar çıxarsınlar. Təcrübədə, Azərbaycanın vergi orqanları çox zaman vergi qanunvericiliyini vergi ödəyicilərinin xeyrinə təfsir etmirlər və bu da vergi ödəyicilərini məhkəməyə müraciət edib mövqelərini qorumağa məcbur edir. Qeyd edilməlidir ki, Azərbaycanın vergi orqanları məhkəmələr tərəfindən tərif edilmiş “əsəssiz vergi imtiyazı”, “əqdin əsas kommersiya məqsədi” prinsiplərindən və “əqdin kommersiya məqsədi (mahiyyəti)” məfhumundan istifadə edirlər.

**Gəlirin və məsrəflərin uçotu**

Faiz gəliri və xərcləri real faiz dərəcəsi metodundan istifadə etməklə artan nəticə ilə uçota alınır. Real faiz dərəcəsi metodu dedikdə müvafiq dövr üçün maliyyə aktivinin və ya maliyyə passivinin amortizasiya edilmiş dəyərinin hesablanması və faiz gəliri və ya faiz xərclərinin müvafiq müddət üzrə bölüşdürülməsi nəzərdə tutulur. Real faiz dərəcəsi gələcək dövrlər üçün proqnozlaşdırılan pul ödəniş və ya gölirlərinin maliyyə instrumentinin nəzərdə tutulan istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya maliyyə passivinin xalis balans dəyəri üzrə dəqiqliklə diskontlaşdırın dərəcə nəzərdə tutulur.

Öhdəliklərin yerinə yetirilməsi nəticəsində baş verən itkilərin səbəbi olaraq, maliyyə aktivləri silinərsə, faiz gəliri sonradan öhdəliklərin yerinə yetirilməsi nəticəsində baş verən itkilərin hesablanması məqsədi ilə gələcək dövrlərin pul hərəkətini diskontlaşdırmaq üçün istifadə edilən faiz dərəcəsi əsasında hesaba alınır.

**Maliyyə aktivləri və passivlərinin əvəzləşdirilməsi**

Fond müvafiq məbləğləri əvəzləşdirmək üçün qanuni hüquqa malik olduqda və Fond ya xalis dəyər əsasında ödənişi aparmaq yaxud da ki, aktivləri satmaq və eyni zamanda passivi ödəmək niyyətində olduğu halda, maliyyə aktivləri və passivlərinin əvəzləşdirilməsi aparılır və onlar xalis dəyər ilə konsolidasiya edilmiş balansda qeyd olunur. Uçotun ləğvinə ixtiyarlı sayılmayan maliyyə aktivinin köçürülməsini hesaba alarkən, Fond köçürürlən aktivləri və müvafiq passivi əvəzləşdirmir.

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

### **Yeni standartların qəbulu**

Cari dövrdə, özünün fəaliyyətinə aid və 1 yanvar 2007-ci il tarixdə başlayan hesabat dövrünə münasibətdə qüvvədə olan Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSŞ) və Maliyyə Hesabatlarının Təfsiri üzrə Beynəlxalq Komitə (MTBK) tərəfindən təqdim edilmiş bütün yeni və təzədən işlənmiş standart və təfsir qaydalarını qəbul etmişdir. Bu yeni və təzədən işlənmiş standart və təfsir qaydalarının qəbulu nəticəsində cari və ya əvvəlki illər üçün hesabatlarda qeyd olunan rəqəmlərə təsiri olan Fondun mühəsibat uçotu qaydalarında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmamışdır, yalnız «Maliyyə instrumentları: məlumatın təqdim edilməsi» adlanan BMUS 7 ("BMUS 7") müddəalarının tətbiqinin nəticələri istisna olmaqla.

BMUS 7 1 yanvar 2007-ci ildə və həmin tarixdən sonra başlayan illərə aid olur. BMUS 7 ilə maliyyə instrumentları üzrə məlumatın təqdim edilməsinə münasibətdə yeni tələb və tövsiyələr əksini tapmışdır. BMUS 7 qəbulu Fondun maliyyə instrumentlarının maliyyə hesabatlarında təsnifatlaşdırılması və qiymətləndirilməsinə təsir etməmişdir.

Bu maliyyə hesabatlarının hazırlanması zamanı Fonda aid olan aşağıdakı standart və təfsir qaydaları qəbul olunmuşdur, lakin bu maliyyə hesabatlarına şəmil edilmiş: 1 yanvar 2009-cu il tarixdən etibarən "Fəaliyyət sahələri" adlanan yeni BMHS 8 "Fəaliyyət sahələri" adlanan BMUS 14-ü əvəz edəcək. Hazırda rəhbərlik bu yeni və yendən işlənmiş standartların gələcək dövrlərə təsirini qiymətləndirir. Fond ehtimal edir ki, digər yeni standartlar və təfsir qaydaları Fondun maliyyə hesabatlarına əhəmiyyətli maliyyə təsiri göstərməyəcək.

### **4. ƏVVƏLKİ MÜDDƏT ÜZRƏ DÜZƏLİŞLƏR**

2007-ci ildə, Fondun rəhbərliyi 31 dekabr 2006-ci il tarixinə olan balansda düzəliş aparmaq zəruriyyəti aşkar etmişdir. Misal üçün peşəkar xidmətlər müqabilində ödənişlər, lazımi qaydada uçota alınmamışlar. Düzəliş sonra, "Mühəsibat uçotu qaydaları. Mühəsibat uçotu qeydlərində düzəlişlər və səhvələr" adlanan BMUS 8 şərtlərinə əsasən aparılmışdır. Müqayisəli məbləğlər qeyd edilmiş və əvvəlki ən tez müddətə münasibətdə düzəlişlər aparılmışdır.

31 dekabr 2006-ci il tarixinə olan balansa münasibətdə düzəlişlərin təsiri aşağıdakı kimi olmuşdur:

Düzəlişin növü	Düzəlişin məbləği	Maliyyə hesabatının bəndi	31 dekabr 2006-ci il tarixində olan balans üzrə	31 dekabr 2006-ci il tarixində olan düzəliş üzrə
Auditorlara peşəkar xidmətlər müqabilində ödənilən xidmət haqqı	31,860	Digər passivlər	15,509	47,369

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**5. FAİZ GƏLİRİ**

Azərbaycan Manati ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
<b>Faiz gəlirinin tərkib hissələri:</b>		
İpoteka kreditləri üzrə faiz	636,406	14,468
Dövlət istiqrazları üzrə diskont faizi	560,745	587,162
<b>Cəmi faiz gəliri</b>	<b>1,197,151</b>	<b>601,630</b>
<b>Amortizasiya edilmiş dəyər üzrə uçota alınan maliyyə aktivləri üzrə faiz gəlirinin tərkib hissələri:</b>		
İpoteka kreditləri üzrə faiz	636,406	14,468
Dövlət istiqrazları üzrə diskont faizi	560,745	587,162
<b>Amortizasiya edilmiş dəyər üzrə uçota alınan maliyyə aktivləri üzrə cəmi faiz gəliri</b>	<b>1,197,151</b>	<b>601,630</b>

**6. KOMİSYON HAQLAR**

31 dekabr 2007-ci il tarixinə 13,814 AZN (2006-ci il üçün: 71,499 AZN) məbləğində komisyon haqlar komisyon broker haqqına aid olur və bunlar Bakı Fond Birjası vasitəsi ilə xəzinədarlıq tərəfindən buraxılan borc qiymətli kağızlarının alınması ilə əlaqədardır.

**7. ƏMƏLİYYAT XƏRCLƏRİ**

Əməliyyat xərcləri aşağıda qeyd olunan elementləri əhatə edir:

Azərbaycan Manati ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
Əmək haqqı	318,892	142,413
Vahid sosial vergi	73,553	32,719
İşçilər ilə əlaqədar olan digər xərclər *	42,657	14,698
<b>İşçilərə aid olan xərclərin cəmi</b>	<b>435,102</b>	<b>189,830</b>
İcarə haqqı	139,535	-
Peşəkar xidmətlər	55,400	31,860
Ofis malları	34,106	16,632
Ezaminiyyət xərcləri	27,434	21,121
Nümayəndəlik xərcləri	10,228	1,982
Mühafizə xərcləri	14,616	-
Əmlak, qurğu və avadanlıqlara texniki xidmət	11,291	3,453
Rabitə	10,534	2,587
Kommunal xidmət xərcləri	5,538	-
Sığorta	4,996	1,000
Mənfiət vergisi istisna olmaqla, vergilər	112	36
Digər xərclər	12,803	4,564
<b>Digər əməliyyat xərcləri üzrə cəmi</b>	<b>326,593</b>	<b>83,235</b>
<b>Cəmi əməliyyat xərcləri</b>	<b>761,695</b>	<b>273,065</b>

\* İşçilər ilə əlaqədar olan digər xərclər dedikdə əsas etibarı ilə vaxtaşırı olaraq işçilərə təqdim edilən maliyyə yardımı, habelə təlim və peşə biliklərinin artırılması üçün və social tədbirlər üzrə (idman və istirahət) xərclər nəzərdə tutulur.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABTLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**8. DİGƏR XƏRCLƏR**

31 dekabr 2007-ci il tarixinə olan vəziyyət üçün 18,125 AZN məbləğində digər xərclərin yaranmasına səbəb xəzinədarlıq tərəfindən buraxılmış borc qiyməti kağızlarının vaxtından əvvəl satılması nəticəsində hesablanan zərər olmuşdur (2006-ci ildə bu rəqəm sıfır bərabər idi).

**9. DÖVLƏT AYİRMALARı**

Fondun əsas maliyyə mənbəyi Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ayırmalardır. Fondun yeganə sahibi dövlətdir. Fondun nizamnamə kapitalı yoxdur, və bu səbəbdən həmin ayırmalar Gəlir haqqında hesabatda alınarkən, «Hökumət ayırmaları» adlanan BMUS 20 şərtlərinə müvafiq qaydada, uçota götürülür.

Bəzi qeyri-cari aktivlərin alınması Fond fəaliyyətə başladığı dövrдə AMB tərəfindən maliyyələşdirilib. Fondu bina, avadanlıq və qeyri-maddi aktivlər ilə təmin etmək məqsədi ilə AMB-dan alınmış vəsaitlər galəcək dövrün goliri kimi uçota alınır və gəlir haqqında hesabatda müvafiq aktivlər üzrə köhnəlmə və amortizasiya nisbətində qeyd edilir.

**10. PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ**

Azərbaycan Manatı ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
Azərbaycan Respublikasının Milli Bankında vəsaitlər Nağd pul vəsaitləri	682,447 46	24,914 -
<b>Azərbaycan Respublikasının Milli Bankında cəmi pul və vəsaitlər</b>	<b>682,493</b>	<b>24,914</b>

**11. İPOTEKA KREDİTLƏRİ**

İpoteka kreditləri haqqında məlumat aşağıda qeyd olunur:

Azərbaycan Manatı ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
Rezident banklara yenidən maliyyələşdirilən ipoteka kreditləri	45,622,250	1,253,009
<b>Cəmi ipoteka kreditləri</b>	<b>45,622,250</b>	<b>1,253,009</b>

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

31 dekabr 2007-ci il tarixi üçün yenidən maliyyələşdirilən ipoteka kreditləri üzrə vəsaitlər, bir dövlət bankına və əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən 22 özəl kommersiya bankına verilmişdir (2006-ci ildə 17 özəl kommersiya bankına). Banklar arasında kreditlərin cəmləşməsi aşağıdakı kimi olmuşdur:

<i>Azərbaycan Manati ilə</i>	<b>31 dekabr 2007-ci il</b>	<b>31 dekabr 2006-ci il</b>
“Texnikabank” KB ASC	19%	41%
“Bank Respublika” KB ASC	11%	9%
“Bank Standart” KB ASC	10%	17%
“Ata Bank” KB ASC	8%	-
“Xalq Bank” KB ASC	7%	-
“Unibank” KB ASC	6%	-
“Azkredit Bank” KB ASC	6%	-
“Turan Bank” KB ASC	4%	6%
“Nikoyl Bank” ASC İnvestisiya Kommersiya Bankı	3%	11%
Digər banklar (ümumi portfelin 5%-dən az)	26%	16%
<b>Cəmi ipoteka kreditləri</b>	<b>100%</b>	<b>100%</b>

Aşağıdakı cədvəldə təminatın ədalətli dəyəri deyil, təminat ilə qorunan kreditlərin məbləği barəsində ümumi məlumat verilir:

<i>Azərbaycan Manati ilə</i>	<b>31 dekabr 2007-ci il</b>	<b>31 dekabr 2006-ci il</b>
Daşınmaz əmlak və ya daşınmaz əmlaka hüquqlar ilə təminatlı kreditlər Öhdəliklərin yerinə yetirilməsi üzrə itkilər üçün ehtiyatlar çıxılmaqla	45,622,250	1,253,009
<b>Müştərilərə cəmi kreditlər</b>	<b>45,622,250</b>	<b>1,253,009</b>

31 dekabr 2007-ci il tarixi üçün rezident banklara verilmiş kreditlər üzrə individual kredit üzrə maximal kredit riski 50,000 AZN-ə bərabər olmuşdur.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**12. BİNA VƏ AVADANLIQLAR**

Bina və avadanlıqlar aşağıda qeyd olunur:

Azərbaycan Manatı ilə	Mebel və qurğular	Kompüter və avadanlıqlar	Nəqliyyat vəsítələri	Digər əsas vəsaitləri	Cəmi
<b>İllik qiymət üzrə</b>					
<b>31 dekabr 2005-ci il</b>					
Əlavələr					
22,588	85,496	26,125	-	134,209	
<b>31 dekabr 2006-ci il</b>	<b>22,588</b>	<b>85,496</b>	<b>26,125</b>	<b>-</b>	<b>134,209</b>
Əlavələr	123,907	72,096	64,546	46,267	306,816
<b>31 dekabr 2007-ci il</b>	<b>146,495</b>	<b>157,592</b>	<b>90,671</b>	<b>46,267</b>	<b>441,025</b>
<b>Toplanmış köhnəlmə</b>					
<b>31 dekabr 2005-ci il</b>					
İl üzrə məbləğ	2,011	6,540	4,438	-	12,989
<b>31 dekabr 2006-ci il</b>	<b>2,011</b>	<b>6,540</b>	<b>4,438</b>	<b>-</b>	<b>12,989</b>
İl üzrə məbləğ	10,582	21,865	9,959	1,539	43,945
<b>31 dekabr 2007-ci il</b>	<b>12,593</b>	<b>28,405</b>	<b>14,397</b>	<b>1,539</b>	<b>56,934</b>
<b>Xalis balans dəyəri</b>					
<b>31 dekabr 2006-ci il</b>	<b>20,577</b>	<b>78,956</b>	<b>21,687</b>	<b>-</b>	<b>121,220</b>
<b>31 dekabr 2007-ci il</b>	<b>133,902</b>	<b>129,187</b>	<b>76,274</b>	<b>44,728</b>	<b>384,091</b>

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABTLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**13. QEYRİ-MADDİ AKTİVLƏR**

Qeyri-maddi aktivlərə program təminatı və lisenziyalar aiddir. Balans dəyəri və amortizasiya üzrə dəyişikliklər haqqında məlumat aşağıda verilir:

Azərbaycan Manati ilə	Qeyri-maddi aktiv	Cəmi
<b>İllin qiymət üzrə</b>		
<b>31 dekabr 2005-ci il</b>		
Əlavələr	7,522	7,522
<b>31 dekabr 2006-ci il</b>	<b>7,522</b>	<b>7,522</b>
Əlavələr	35,998	35,998
<b>31 dekabr 2007-ci il</b>	<b>43,520</b>	<b>43,520</b>
<b>Toplanmış köhnəlmə</b>		
<b>31 dekabr 2005-ci il</b>		
İl üzrə məbləğ	1,278	1,278
<b>31 dekabr 2006-ci il</b>	<b>1,278</b>	<b>1,278</b>
İl üzrə məbləğ	5,058	5,058
<b>31 dekabr 2007-ci il</b>	<b>6,336</b>	<b>6,336</b>
<b>Xalis balans dəyəri</b>		
<b>31 dekabr 2006-ci il</b>	<b>6,244</b>	<b>6,244</b>
<b>31 dekabr 2007-ci il</b>	<b>37,184</b>	<b>37,184</b>

**14. DİGƏR AKTİVLƏR**

Digər aktivlər sırasına aşağıda qeyd edilənlər aiddir:

Azərbaycan Manati ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
İcarə haqqı üzrə avans ödənişlər	27,907	-
Qeyri-maddi aktivlərin alınması üçün avans ödənişlər	11,600	28,895
Xidmətlər üçün avans ödənişlər	7,154	6,000
Əmlak və avadanlıqlar üçün avans ödənişlər	-	27,598
Diger	477	36
<b>Digər aktivlər üzrə cəmi</b>	<b>47,138</b>	<b>62,529</b>

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

### 15. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklərə aşağıda qeyd edilənlər aiddir:

Azərbaycan Manati ilə	31 dekabr 2007-ci il	31 dekabr 2006-ci il
Peşəkar xidmətləri haqqı	35,400	31,860
Digər	19,138	15,509
<b>Cəmi digər öhdəliklər</b>	<b>54,538</b>	<b>47,369</b>

### 16. ÖDƏNİLMƏLİ VERGİLƏR

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, AMB və onun funksional təşkilatları vergilərdən azaddır. Müvafiq olaraq, bu maliyyə hesabatlarında hər hansı cari və ya gələcək vergi aktiv yaxud passivləri üçün hər hansı ayırmalar aparılmayıb.

İlin sonu üçün vergi məsuliyyəti yol vergisi və vahid sosial vergidən ibarət olmuşdur.

#### Hüquqi araşdırmlar

Bu günə qədər Fonda qarşı iddia irəli sürüləməyib. Mövcud vəziyyətin təhlili göstərir ki, hər hansı əhəmiyyətli və əvvəlcədən nəzarə alınmamış itkişlər baş verməyəcək və müvafiq olaraq maliyyə hesabatlarında hər hansı ehtiyat ayırmaları aparılmayıb.

### 17. ƏLAQƏDAR TƏRƏFLƏR İLƏ ƏQDLƏR

“Əlaqədar tərəflər haqqında məlumat” adlanan BMUS 24 müddəalarına müvafiq olaraq, əlaqədar tərəf və ya əlaqədar tərəflər ilə əqdlər dedikdə aşağıdakılardan nəzərdə tutulur:

- Birbaşa və ya dolayısı ilə, bir və ya bir neçə ortaq vasitəsi ilə: Fonda nəzarət edən, Fondun nəzarətində olan və ya Fond ilə eyni nəzarət altında olan tərəflər (o cümlədən təsisçilər, törəmə müəssisələr və ya əlaqədar təşkilatlar); Fondda iştirak payına və ya sahnlərə malik olub, Fond üzərində əhəmiyyətli təsir imkanlarına malik olan şəxslər; Fond üzərində birləşdirilmiş şəxslər;
- Fondun əhəmiyyətli təsirə malik olduğu və investorun törəmə müəssisəsi və ya birləşdirilmiş şəxslər;
- Fondun iştirakçı olduğu birləşdirilmiş şəxslər;
- Fondun və ya onun təsisçisinin əsas vəzifəli şəxsləri;
- (a) və ya (ç) bəndlərində qeyd olunan şəxslərin yaxın qohumları;
- (ç) və ya (d) bəndlərdə qeyd olunan hər hansı şəxsin birbaşa və ya dolayısı ilə nəzarət etdiyi, digərləri ilə bərabər həmin şəxslərin nəzarət etdiyi və ya əhəmiyyətli təsirə malik olduğu, əhəmiyyətli səsvermə hüququ daşıdığı hüquqi şəxslər; və ya
- Fondun və ya Fondun əlaqədar tərəfi olan hər hansı təsisatın işçiləri üçün nəzərdə tutulmuş əmək münasibətlərinə xitam verildikdən sonra tətbiq edilən imtiyaz və müavinətlər planları.

## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

Əlaqədar tərəf ilə hər bir potensial münasibəti nəzərdən keçirəkən, diqqət sadəcə olaraq hüquqi formaya deyil, münasibətin mahiyyətinə yetirilir. 31 dekabr 2007-ci və 2006-cı il tarixləri üçün Fondun əlaqədar tərəflərilə aşağıdakı əqlərləri mövcud olmuşdur:

31 dekabr 2007-ci il Əlaqədar tərəfə münasibətdə balans	Maliyyə hesabatlarının bəndi üzrə müvafiq kateqoriyada cəmi	31 dekabr 2006-ci il Əlaqədar tərəfə münasibətdə balans	Maliyyə hesabatlarının bəndi üzrə müvafiq kateqoriyada cəmi
Əsas rəhbər işçilərin haqqı - əmək münasibətləri ilə əlaqədar olan qisamüddətlər müavinət və imtiyazlar			
	82,666	334,610	43,783
			189,830

### 18. MALİYYƏ INSTRUMENTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə instrumentları üzrə ədalətli dəyər haqqında məlumat “Maliyyə instrumentları – məlumatın təqdim edilməsi və açıqlanması” adlanan BMUS 32 və “Maliyyə instrumentları – uçot və qiymətləndirmə” adlanan BMUS 39 şərtlərinə əsasən təqdim olunur. Ədalətli dəyər dedikdə müvafiq biliklərə və əqdi bağlamaq arzusuna malik olan tərəflərin ədalətli bazar şərtlərinə əsasən bağlaya biləcəkləri cari əqd üzrə maliyyə instrumentinin mübadilə edilə bilməli olduğu dəyər nəzərdə tutulur, lakin məcburi qaydada və ya ləğv zamanı aparılan satış əqlərlə istisna olmaqla. Burada qeyd olunan proqnozlar məcburi olaraq Fondun bazarda özünün hansısa instrument üzrə bütün aktivlərinin satışı nəticəsində əldə edə biləcəyi vəsaitləri əks etdirmir.

Maliyyə aktivləri və passivlərinin ədalətli dəyərinin Fondun konsolidasiya edilmiş balans üzrə balans dəyəri ilə müqayisəsinin nəticələri aşağıda verilmişdir:

	31 dekabr 2007-ci il Balans dəyəri	31 dekabr 2006-ci il Balans dəyəri	
	Ədalətli dəyəri	Ədalətli dəyəri	
Pul vəsaitləri və ekvivalenti	682,493	24,914	24,914
Xəzinədarlığın borc kağızları	-	24,941,488	24,941,488
İpoteqa kreditləri	45,622,250	1,253,009	1,253,009

### 19. RİSKLƏRİN İDARƏ OLUNMASI QAYDALARI

Fondun fəaliyyətində risklərin idarə olunması mühüm əhəmiyyət daşıyır və Fondun fəaliyyətinin tərkib hissəsinə təşkil edir. Fondun fəaliyyəti ilə əlaqədar olan əsas risklər aşağıda qeyd olunur:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski

Fond qəbul edir ki, səmərəli və effektiv risklərin idarə olunması qaydalarının mövcud olması mühümdür. Buna imkan vermək məqsədi ilə, Fond tərəfindən risklərin idarə olunması çərçivəsi işlənin hazırlanmışdır və onun əsas məqsədi Fondu risklərdən qorumaq və nəzərdə tutulan proqnoz göstəricilərinə nail olmağa şərait yaratmaqdır. Risklərin idarə olunması çərçivəsi vasitəsi ilə Fond aşağıdakı risklərin idarə olunmasını aparır:

#### Kredit riski

Fond kredit riskini daşıyır və kredit riski dedikdə maliyyə instrumenti üzrə bir tərəfin öhdəliyini yerinə yetirməməsi və bununla qarşı tərəfə maliyyə zərəri vurməsi nəzərdə tutulur.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

**Coğrafi cəmləşmə**

Rəhbərlik qanunvericilik və tənzimləmə rejimi üzrə risklər üzərində nəzarəti həyata keçirir və bunların Fondun fəaliyyətinə təsirini qiymətləndirir. Bu imkan verir ki, Fond Azərbaycan Respublikasında investisiya mühitindəki dəyişikliklərdən yarana biləcək potensial zərərdən özünü qorusun.

31 dekabr 2007-ci və 2006-ci il tarixləri üçün, Fondun aktiv və passivləri Azərbaycan Respublikasında cəmləşmişdir.

**Likvidlik riski**

Likvidlik və faiz dərəcəsi risklərinin təhlili aşağıdakı cədvəldə verilir. Cədvəl aşağıdakı şərtlər əsasında hazırlanıb:

- (i) qeyri-törəmə maliyyə passivlərinin qalan müqavilə müddəti, maliyyə passivlərinin (həm faiz, həm də ki, əsas borc üzrə ödənişlər nəzərə alınmaqla) pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmamış məbləğinə əsaslanması, Fond tərəfindən ödənişin tələb oluna biləcəyi ən tez tarix üçün, və
- (ii) maliyyə aktivlərinin diskontlaşdırılmamış müqavilə müddətinə əsasən faiz dədaxil olmaqla qeyri-törəmə maliyyə aktivləri üzrə əldə olunacaq mədaxil, lakin Fondun pul vəsaitlərinin hərəkətinin fərqli müddətə aid olacağını ehtimal etməsi istisna olmaqla.

	Ölçülmüş orta real faiz dərəcəsi	Bir aya qədər	Bir aydan üç aya qədər	Üç aydan bir ilə qədər	Bir ildən beş ilə qədər	Beş ildən artıq	Qeyri- müəyyən müddətli	31 dekabr 2007-ci il cəmi
<b>AKTİVLƏR</b>								
İpoteka kreditləri	2%	-	-	-	296,162	45,326,088	-	45,622,250
Cəmi faizlik aktivlər		-	-	-	296,162	45,326,088	-	45,622,250
Diger aktivlər Pul vəsaitləri və ekvivalenti	7,579	27,959	11,600	-	-	-	-	47,138
	682,493	-	-	-	-	-	-	682,493
<b>CƏMİ AKTİVLƏR</b>	<b>690,072</b>	<b>27,959</b>	<b>11,600</b>	<b>296,162</b>	<b>45,326,088</b>	<b>-</b>	<b>-</b>	<b>46,351,881</b>
<b>PASSİVLƏR</b>								
Gələcək dövrün gəliri	63,509	-	-	-	-	-	-	63,509
Diger passivlər	54,538	-	-	-	-	-	-	54,538
Ödənilməli vergilər	344	-	-	-	-	-	-	344
<b>CƏMİ PASSİVLƏR</b>	<b>118,391</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>118,391</b>
Likvidlik çatışmazlığı	571,681	27,959	11,600	296,162	45,326,088	-	-	46,233,490
Faiz dərəcəsinin həssashlığı üzrə çatışmazlıq	-	-	-	-	5,923	906,522	-	-
Faiz dərəcəsinin həssashlığı üzrə cəmi çatışmazlıq	-	-	-	-	5,923	912,445	-	-

\* Faiz dərəcəsinin həssashlığı üzrə çatışmazlıq ölçülmüş orta real faiz dərəcəsinin faizli aktivlər ilə passivlərin fərqiñə tətbiqi ilə almır.

**AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDE  
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  
31 DEKABR 2007-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

	Bir aya qədər	Bir aydan üç aya qədər	Üç aydan bir ilə qədər	Bir ildən beş ilə qədər	Qeyri-müəyyən müddətli	31 dekabr 2006-cı il cəmi
<b>AKTİVLƏR</b>						
Pul vəsaitləri və İpoteka kreditləri	24,914	-	-	-	-	24,914
Dövlət istiqrazları	10,011	18,379	83,466	1,141,153	-	1,253,009
Əmlak və avadanlıq	1,885,175	17,273,773	5,782,540	-	-	24,941,488
Qeyri-maddi aktivlər	-	-	-	-	121,220	121,220
Digər aktivlər	35	33,598	28,896	-	-	6,244
<b>CƏMİ AKTİVLƏR</b>	<b>1,920,135</b>	<b>17,325,750</b>	<b>5,894,902</b>	<b>1,141,153</b>	<b>127,464</b>	<b>26,409,404</b>
<b>PASSİVLƏR</b>						
Gələcək dövrün gəliri	-	-	-	-	76,370	76,370
Digər passivlər	47,369	-	-	-	-	47,369
Ödənilməli vergilər	-	36	-	-	-	36
<b>CƏMİ PASSİVLƏR</b>	<b>47,369</b>	<b>36</b>	<b>-</b>	<b>-</b>	<b>76,370</b>	<b>123,775</b>
Likvidlik çatışmazlığı	<b>1,872,766</b>	<b>17,325,714</b>	<b>5,894,902</b>	<b>1,141,153</b>	<b>51,094</b>	<b>26,285,629</b>
Faiz dərəcəsinin həssaslığı üzrə çatışmazlıq	<b>1,872,766</b>	<b>19,198,480</b>	<b>25,093,382</b>	<b>26,234,535</b>	<b>26,285,629</b>	

\* Faiz dərəcəsinin həssaslığı üzrə çatışmazlıq ölçülümiş orta real faiz dərəcəsinin faizli aktivlər ilə passivlərin fərqinə təbiqi ilə alınır.

#### Bazar riski

Bazar riski faiz dərəcəsi riskini, valyuta riskini və Fonda aid olan digər qiymət ilə əlaqədar riskləri əhatə edir. Bunların qiymətləndirilməsi və ya həddinə münasibətdə 2007-ci il ilə 2006-ci il arasında hər hansı fərq olmamışdır.

Valyuta riski dedikdə xarici valyuta üzrə mübadilə məzənnələrinin dəyişməsi nəticəsində maliyyə instrumentinin dəyərinin dəyişməsi nəzərdə tutulur. Əsasən yerli valyutada işləməsi səbəbindən, maliyyə mövqeyi və pul vəsaitlərinin hərəkətinə münasibətdə Fond əsas üstünlüyü təşkil edən valyutalar üzrə mübadilə məzənnələrinin dəyişməsi riski ilə üzləşmir.

#### 20. BALANS TARİXİNDEN SONRA BAŞ VERƏN HADİSƏLƏR

Balans tərtib olunduğu tarixdə Fondun icraçı direktoru Faiq Məmmədov olmuşdur. 17 yanvar 2008-ci il tarixdə Fonda yeni icraçı direktor, Fəxri Kazimov təyin olunmuşdur.

Dövlət büdcəsindən ayırmalar dayandığı səbəbdən, 2007-ci ilin ikinci yarısından etibarən Fond vəsaiti hesabına MKT tərəfindən yeni kreditlərin verilməsi dayandırılmışdır. 2008-ci ildə dövlət büdcəsindən təxminən 34 milyon AZN vəsait cəlb olunacaq və Azərbaycan Respublikasında rezident bankların ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə istifadə ediləcək. Fondun hesabına 6 may 2008-ci il tarixində 10 milyon AZN və 13 iyun 2008-ci il tarixində 12 milyon AZN vəsait daxil olmuşdur.